

## **QARABAĞ BÖLGƏSİNİN ARXEOBİOLOJİ TƏDQİQİ**

**Nurməmməd Mustafayev**

*AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu*

Tarixən İpək Yolu kimi böyük əhəmiyyətə malik ticarət yolunun üzərində yerləşən Azərbaycan eyni zamanda daha 13 dünya dövlətini birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin kəsişməsində yerləşərək, onun özəyini təşkil edir. Ticarət əlaqələri, müharibələr və böyük tarixi köçlər – miqrasiyalar ölkəmizin mədəni-tarixi irlisinin formallaşmasına güclü surətdə təsir edərək dərin izlər qoymuş, həm bu irlisin, həm də bu irlisin daşıyıcıları olan böyük xalqımızın genefondunun da həddən artıq zənginləşməsinə səbəb olmuşdur. Resulplikamızın belə qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri də Qarabağ bölgəsidir.

Respublika ərazisində aparılan arxeoloji qazıntılarla əsasən güman edilir ki, Azərbaycan ərazisində “müasir” insanların məskunlaşması üst paleolit dövründə, yəni ~40000 il bundan əvvəl başlamışdır. Bizim tərəfimizdən Azərbaycan populyasiyasında Y-xromosomun polimorfizminin tədqiqi nəticəsində aşkarlanan Y-DNT haploqrupların yaşları bu məskunlaşmanın bir qədər də əvvəl, yəni ~60000-48000 il bundan öncəyə aid olmasından xəbər verir. Belə ki, indiki Xocavənd rayonu ərazisində yerləşən qədim insan məskənlərindən biri olan Mustye mədəniyyətinə aid Tağlar mağarasında qədim insanların ~64000-24000 il bundan əvvəl yaşaması faktı da bu fikri təsdiqləyir. Xocavənd rayonu ərazisində yerləşən və dünyadan ən qədim insan məskənlərindən (düşərgələrindən) biri sayılan Azix mağarasından tapılan və preneodontal tipli “azixantrop” adlı ibtidai insana aid olması güman edilən alt çənə sümüyü isə bu ərazidə ibtidai insan məskənlərinin yaşıının ~350-400(450) min il bundan əvvələ gedib çıxdığını dəlalət edir. Burada tapılan bəzi artefaktların yaşı orta və alt paleolitə qədər gedib çatır. Ümumilikdə Azix mağarasında mövcud olan təbəqələrdən əldə olunan artefaktlarla Olduvay, Quruçay, Aşel və Mustye mədəniyyətləri dövründə burada yaşayış olması müəyyən edilmişdir. Bunu müxtəlif illərdə mağaranın 10 təbəqəsində aparılan sonrakı arxeoloji tədqiqatlar da təsdiqləmişdir. Güman edilir ki, bu ərazidə ibtidai insanın yaşayışı ~2,7(2,6)-1,2(1,0) milyon il bundan əvvəl də mövcud olmuşdur. Təkcə Qarabağ deyil, Azərbaycanın digər yerlərində də bu yaşayış tarixinin sonrakı dövrlərində (Orinyak, Soylutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətləri) davam etmişdir. Bunu Şuşa, Dağtumas, Əshabi-Kəhf və s. mağaralar, Araz, Arpaçay, Tərtərcay, Zuvandçay, Acinohur və s. çay vadiləri, Şomutəpə, Babadərvish, Şonqar və s. bu kimi onlarla ərazilərdə yerləşən qədim yaşayış məskənlərindən tapılan maddi mədəniyyət nümunələri (alətlər, silahlar, müxtəlif qablar, geyim və bəzək vasitələri, məişət əşyaları və s.) də sübut edir.

Bu gün Qarabağ ərazisi erməni işgalçılardan tam azad edilmiş və xalqımız Qarabağa “böyük qayıdış” ərefəsindədir. Bu ərefədə bütün Azərbaycan xalqının, Qarabağ sakinlərinin, o cümlədən alim və mütəxəssislərimizin qarşısında bir sıra ciddi məsələlər durur. Xüsusi qəbul edilən dövlət proqramları bölgədə mənfur düşmən tərəfindən tamamilə dağdırılmış təsərrüfat və yaşayış strukturlarının bərpası ilə yanaşı, bölgənin tarixi-mədəniyyət abidələrinin yenidən qeydiyyatı, bərpası və qorunması üzrə tədbirlərin işlənilən hazırlanmasını da zəruri edir. Babalarımızdan qalan bu zəngin irlisin biza məxsusluğunun sübut etmək üçün bölgədə kompleks və məqsədyönlü arxeoloji araşdırılmalar aparılmalıdır, tədqiqatlara müasir, daha dəqiq və informativ olan spektroskopik, kimyəvi və molekulyar bioloji metodlar və texnologiyalar cəlb olunmalıdır, Qarabağ əhalisinin müxtəlif aspektlərdə genetik tədqiqinə xüsusi yer verilməlidir.